

Kiyev şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə ölkəmizin Ukraynadakı səfirliyinin heyətində təşkil olunmuş bayram şənliyində Ukraynanın hökumət və dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, xarici ölkələrin səfirləri, parlament və media təmsilçiləri iştirak ediblər. Tədbirə qatılanlar ilk öncə səfirliyin heyətində təşkil olunmuş Azərbaycan rəsamlarının əsərlərindən ibarət rəsm sərgisi və cümhuriyyət tarixini özündə əks etdirən guşə ilə tanış olublar.

1918-ci ildə Şərqdə ilk dəfə yaradılmış Azərbaycan Demokratik Respublikasının tarixi nailiyyətlərindən söhbət açan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, cümhuriyyət hökumətinin 100 il bundan öncə qurduğu dövlətçilik ənənələrinin bu gün böyük uğurla davam etdirildiyini vurğulayıb. Ötən əsrin sonlarında 2-ci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmizin ulu öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə böyük inkişaf yolu keçdiyini qeyd edən səfir, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və bölgədə həyata keçirilən qlobal so-



sial-iqtisadi islahatlardan, Azərbaycanın qərblə şərqin multikulturalizm və tolerantlıq mərkəzinə çevrilməsindən bəhs edib. Diplommat Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətindən söz açaraq, hərbi, iqtisadi qüdrətinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilən ölkəmizin öz ərazi bütövlüyünü bərqərar edəcəyini bildirib.

Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açan Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv 1918-ci ildə Şərqdə ilk Demokratik Respublika statusunu əldə edən müstəqil Azərbaycan dövlətinin son 25 ildə maddi və mənəvi dəyərlərinə sahib çıxmaqla dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini bildirib. Nazir qeyd

edib ki, Azərbaycanla Ukrayna tarixin bütün dövrlərində bir-birinə dəstək verməklə bu gündə strateji münasibətlərini mehriban dostluq və qardaşlıq telləri üzərində davam etdirir.

Azərbaycan qərblə şərqə birləşdirən nəhəng beynəlxalq layihələrə imza atmaqla dünyada böyük nüfuz sahibinə çevrilib. Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacağını deyən Stepan Kubiv Ukrayna hökuməti adından başda Prezident İlham Əliyev olmaqla xalqımızı 100 illik müstəqilliyimiz münasibəti ilə təbrik edib.

Çıxışlardan sonra Azərbaycan və Ukraynanın tanınmış incəsənət xadimlərinin ifasında maraqlı konsert proqramı nümayiş etdirilib. "Qafqaz" rəqs qrupunun rəngarəng çıxışları, məşhur Anna və Mariya

bacılarının, o cümlədən Azərbaycanın Əməkdar artisti, Tünzalə Ağayevanın şən və həzin mahnıları tədbirə qatılanlara xoş və yadda qalan anlar yaşadıb. Azərbaycanın milli yeməklərinin təqdim olunduğu bayram şənliyi atəşfəşanlıqla başa çatıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Ukraynanın aparıcı televiziya kanalları xüsusi reportajlar yayımlayıblar. Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişləri ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyətinin parlament binasının, iclasının, Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verilən obrazın yer aldığı poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qədir ASLAN,
"Respublika".